



## [Rt-Astara dmiryolunun tikilmsi il imal-Cnub dhlizi aktivlck\\_ranl nazir](#)

rann imalnda yerln Gilan vilaytind txminn 165 km uzunluunda Rt-Astara dmiryolunun tikilmsi il imal-Cnub beynlxalq nqliyyat dhlizi aktivlck

.Arannews :Bunu rann yol v hrsalma naziri R&uuml;stm Qasemi deyib R.Qaseminin s&ouml;zlrin g&ouml;r, bu dmiryolunun tikilmsi il rann dmiryolu .Azrbaycann dmiryoluna bir lck ldquo;rann mqsdı Qafqaza, Rusiyaya v Avropa &ouml;lklrin birlmkdir. Bunun& &uuml;&cedil;&uuml;n d Rt-Astara dmiryolunun tikilmsi diqqt mrkzınddır. ran prezidentinin Rusiyaya sfri &cedil;r&cedil;ivsind bu dmiryolunun tikintisi haqda m&uuml;zakırlr aparlb. Tezlikl vsaitin ayrılmas il tikintinin balanaca .g&ouml;zlnilir&rdquo;, &ndash; dey o bildirib Qeyd edk ki, 2000-ci il 12 sentyabr tarixind Rusiya, ran v Hindistan arasnda imzalanm h&ouml;kumtlaras Sazi sasnda &ldquo;imal-Cnub&rdquo; nqliyyat dhlizinin tmli qoyulub. &Uuml;mumilikd bir sra &ouml;lklr s&ouml;z&uuml;gedn Sazii ratifikasiya edib. (Azrbaycan Respublikas, Belarus Respublikas, Bolqarstan Respublikas, Hindistan, ran slam Respublikas, Qazaxstan Respublikas, Qrzstan Respublikas, Oman Sultanı, Rusiya Federasiyas, Tacikistan Respublikas, T&uuml;rkiy Respublikas, Ukrayna). Dhlizin yaradılmasnda mqsd Hindistandan Rusiyaya, elc d imali v Qrbi Avropaya gedn y&uuml;lkrin &cedil;atdırlma m&uuml;ddtini azaltmaqdr (hazrk marrut &uuml;zr &cedil;atdırlma vaxt 6 hftdn artqdr, &ldquo;imal-Cnub&rdquo; vasitsil .(3 hft olmas g&ouml;zlnilir Dhliz &cedil;r&cedil;ivsind Azrbaycan dmir yolların ran dmir yollar bksi il birlidirilmsi &uuml;&cedil;&uuml;n 6 mart 2019-cu il tarixind Qzvin &ndash; Rt (175 km) dmiryolu istifady verilib. ran razisind Rt &ndash; Astara (167 km) dmir yolu tikilmlidir. Bu dmiryolunun tikintisin 2 milyard dollar vsaitin xrclnmsi .planladrlr